

SORAQ-MƏLUMAT ƏDƏBİYYATININ NƏŞRİ VƏ İNKİŞAFINDAKI PROBLEMLƏRİN HƏLL EDİLMƏSİ YOLLARI VƏ OPTİMALLAŞDIRILMASI.

S.F. QULIYEVA

Bakı Dövlət Universiteti

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi

Filologiya üzrə fəlsəfə doktoru

Squliyeva@mail.ru

1990-ci illərin əvvəllərindən respublikada baş verən sosial-siyasi və iqtisadi çətinliklər bütövlükdə kitab nəşrinə, təbliğinə və yayılmasına mənfi təsir göstərdi, böhranlı vəziyyət yarandı. Kitab nəşri bütün sahələr, problemlər, mövzular və tiplər üzrə çox aşağı səviyyəyə (ad və tiraj etibarılı) düşdü.

Açar sözlər: *soraq-məlumat nəşrləri, tipalogiya, soraq-məlumat nəşrlərinin inkişafı*

Bazar iqtisadiyyatının sosial mühitə gəlməsi, qiymətlərin liberallaşması prosesinin başlanması, nəticədə azad ticarət dövlət siyasetindən başlamış bütün sahələri, o cümlədən kitab nəşri və ticarətini əhatə etdi, ümumiyyətlə, bir çox məsələlərə dövlət nəzarəti zəiflədi. Ləyaqət və mənəvi dəyərlər şüurlu şəkildə ucuzlaşdırılıb gözdən salındı, yüksək amallar, nəcib əməllər, təmiz duyğular, müqəddəs hissələr bazar iqtisadiyyatının buzlu sularında qərq oldu. Əqli nailiyyətlər alverçilərin və kütbein məmurların meyarları ilə qiymətləndirildi. Bununla da kütlənin mədəni intellektual səviyyəsinin yüksəlişi üçün mövcud imkanlar əldən getdi. Kitab nəşri, təbliği və yayılmasında nəticədə əhalinin mədəni, elmi, texniki, bədii inkişafında və informasiya təminatında böyük rol oynayan kitab mağazalarımız, xarici mallar satan dükanlar tərəfindən sıxışdırılmağa başlandı [1, 82].

Eyni zamanda müasir dövrə kitab nəşrində, o cümlədən soraq-məlumat nəşrlərinin hazırlanması və buraxılmasında şəraitlə əlaqədar yeni çətinlikləri, mürəkkəblikləri meydana çıxmışdır. Bu, hər şeydən əvvəl, dövrün inkişaf meyllərindən yaranmış və kitab nəşrində zəruri komponentlərin məzmun, müəllif, nəşriyyat, tərtibat məsələlərinin və s. hər birində özünəməxsus mürəkkəbliklər yaranmışdır. Kitab nəşri üçün indiki şərait ilk növbədə novator təfəkkür və fəal vətəndaş mövqeyi irəli sürməklə yanaşı, mövzu, kitabın tipologiyası, poliqrafik icrası, bədii tərtibatı və s. sahələrdə ciddi yaradıcılıq axtarışları aparmağı tələb edir [1, 168].

Kitab strukturunu təkmilləşdirmək, tipologiyasının inkişaf xüsusiyyətlərini üzə çıxarmaq, nəşr prosesində nəzər almaq, mütəyyən etmək, nəşriyyat fəaliyyəti və kitab ticarisi ilə möşgül olan mütəxəssislərin hazırlanmasını təşkil etmək qarşıya çıxan problemlərdən idi.

Bu çatınlıklar sırasında müəllifin və əsərin seçilməsi də ən önəmlə və mürəkkəb problemdir. Sovet dövründə əsərlər ciddi süzgəcən keçirilir, oxunub müsbət rəy alındıqda, hətta, bozun gizli rəya göndərilir və oradandan da müsbət rəy alındıqda kitab nəşr olunmaq üçün qəbul edilirdi. Bu gözlə ənənədə indi aradan çıxmışdır.

İndi şərait, xüsusilə naşirlar öz nəşriyyatçılıq fəaliyyətlərinin davam etdirilmək üçün pul xatirinə, əsərlərin kitabçı çap edirler. Belə olan tərzdə kitab nəşri mədəniyyətinə daha böyük zərərlər dayır.

Halbuki kitabçılığın işi ölkənin inkişafında strateji sahələrdən biri olduğunu görə kitab nəşrinə belə münasibət qətiyyən olmaz.

İndiki dövrdə kitab nəşrinə diqqət, qayğı da hədəf çox olmalıdır. Kitab xalqın mənəvə, mədəni pasportudur. Kitab xalqın tarixi, mədəniyyəti, dilidir. Xalqın elmi və mədəni sərvətini təmsil edir. Xalqın amillərdən biri onun kitab mədəniyyətidir.

Nəşriyyatlar sərbəstlik verilməsi, nəşriyyat və poliqrafiya müssəsələrinin özəlləşdirilməsi (29 mart 2001-ci il) ilk mərhələdə kitab nəşri və ticarətindən çatınlıkları bir o qədər da darılmasına yardım etdi.

Araşdırma göstərir ki, 1997-2000-ci illər ərzində təkə Baki şəhərində 40-a qədər kitab mağazası qeyri-qanuni özəlləşdirilib [3]. Göründüyü kimi kitab mağazalarının özəlləşdirilməsi müvafiq fərmandan xeyli əvvəl hayata keçirilib. Demək olar ki, bütün kitab mağazaları özəlləşdirildikdən dəhərlənən sonra öz profilinə dəyişdilər. Nəticədə kitablar, o cümlədən dərsliklərin böyük əksəriyyəti 1998-2000-ci illərdə (elə indinin özündə də əsasən yarmarka və bazarlarda, küçə və meydanlarında, metro keçidlərində və dayanacaqlarda, heç bir sanitariya qaydalarına riayat edilmişdən, açıq havada, tozun, torpaqın içində satılırlar.

Nəşriyyatların və kitab mağazalarının özəlləşdirilməsi vacib bir məsələnin həlini də çatınlılaşdırılmış, ümumiyyətə lağış etmişdir. Bu da nəşriyyatların yaradıcılıq «portfelləri»nin formalasdırılması zamanı tematik işlərin (planların) aparılmamasıdır.

Yeni nəşrlər əsasən sponsorlar, ya da müəlliflərin öz hesabına çap olunur. Nəticədə çoxlu sayıda heç bir ədəbi-mədəni qiyməti olmayan, maraqlı kitablar işıq üzü görür [4].

Kitab mənbəbbat kitabə qayğı ilə nüstəclənməlidir, onu nəşr etməklə bərabər, təbliğini də həyata keçirmək lazımdır. Açığını demək lazımdır ki, bizdə televiziya, radio və mətbuatda kitab təbliği olduqca zəifdir. Aynı-ayrı sahələr, mövzular və tiplər üzrə buraxılan ədəbiyyat oxucusuna vaxtında

çatır. Oxucu istədiyi kitabın nəşr olunduğundan vaxtında xəbər tutmur [5, 194].

Kitab nəşrinin indiki çatınlıklarından, problemlərindən söhbət gedərən əsərin nəşrə hazırlanması, tərtibatı sahəsində mövcud olan və getdiyəcək artan, dərinləşən məsələlərdən dənişmaliyi. Xüsusi soraq-məlumat naşrlarının çapla hazırlanması, redaksiyası və tərtibi prinsiplərinin spesifikasiyi, mürəkkəbliyi və indiki naşirların bu məsələlərdən (kitab nəşrinin nəzəri və təcrübə problemlərindən) xəbərsiz olmaları, yeni və daha ağır, ziddiyyətli vaziyətin yaranmasına rəsabət verir.

Kitab mədəniyyətinin ən yüksək səviyyəsinin göstəricisi ensiklopedik nəşrlərdir. Ensiklopediya böyük zəhmat tələb edən işdir. O, müsəyyən məsələlərin adı təsviri, hər hansı anlayışın təkə yozunu, tərifi deyil, zəngin, dəqiqləşdirilmiş elmi bilgilər toplusudur. Burada məsələlərə, fakt və hadisələrin təxribatı, baxımdan dəyər verilir, həyat olaylarının mahiyyəti canlandırılır, məlumatlar müsəyyən sistemə uyğun düzülür. Kitabçı işi sahəsində ən çatın, mürəkkəb iş ensiklopedik əsərlərin nəşridir. Çox şey prosesin özündə dəyişir, təkmilləşir, yeniləşdirilir. Ona görə də bu ağır öz spesifik problemləri vardır. Həyat gedisişdə bu problemlər azalmır, sadəleşmir, əksinə getdiyəcək çoxalı və mürəkkəbləşir [6, 197].

Bizim respublikada ensiklopedik ədəbiyyat nəşri ilə bağlı həlli vacib olan bir çox ciddi məsələlər mövcuddur. Bu çatınlıkların bir çoxu elmi bilgilərin azzılı, və kadr çatışmazlığı ilə, digər bir qismi universal xarakterli iri höcmli əsərlərin məzmunu, sistemini, inforasiya düzülməsi ilə bağlıdır. Başqa ciddi problem isə çatın, müxtəlif dərəcələrdə mürəkkəb olan elmi sahələrinə aid mətnlərin yığılması, yerləşdirilməsi və çapı işləridir [7, 197]. İnformasiyanın seçilməsi, onun əhəmiyyətinin səviyyəsi, materialın sistemləşdirilməsi, malumatın quruluşu və höcmi və s. problemlər ensiklopedik naşrları çapa hazırlayan redaktor, tərtibi, naşır, bütövlükde nəşriyyat işçilərindən böyük məsuliyyət tələb edir.

Ensilopedik nəşrlərin, ümumiyyətə, çap edilmişə müxtəlif tipli məlumat kitablarının öyrənilməsi göstərir ki, həqiqətən bu yuxarıda qeyd etdiyimiz çatınlıklar və problemlər vardır. Məsələn, ensiklopedik naşrların çapla hazırlanması və nəşri ilə bağlı bəzi çatınlıkları qeyd etmək yerinə düşür.

Ensilopediya üzərində işləyən naşirlar yaxşı bilirlər ki, belə tipli kitablar necə əzab-əziviyəti axtarıslar, gərgin, böyük zəhmat natiqasında yaranır. Təkə bir fakt qeyd edək ki, Lala Abbasovun rəhbərliyi altında çap olunmuş «XX əsr Azərbaycan qadınları» (I cild - 2001-ci il; II cild - 2002-ci il) toplusundan 1000-dən artıq məqalə verilib. Bu məqalələrin böyük əksəriyyəti orijinaldır, yəni kitabın müəllifləri tərəfindən ilk dəfə toplanılaraq işlənmiş və nəşrə daxil edilmişdir. Kitabın gözlə badii tərtibatı, yüksək poliqrafik icrası diqqətəlayiqdir. Bununla yanaşı, peşəkar mütəxəssislərin

fikrina görə hər iki kitabda həm ensiklopedik tərtib, həm də elmi, habelə dil və üslub baxımından xeyli qüsurlar vardır. Hər seydan əvvəl, toplularda məqalələrin əlibə sisası ilə verilməsi principle pozulmuşdur. Belə ki, ensiklopediyanın 2 kitabdan ibarət olması, yalnız ikinci kitabı gördükdən sonra məlum olur. 2001-ci ildə çıxan birinci toplu əlibə sisasına uyğun olaraq A hərfi ilə başlayır, Z hərfi ilə tamamlanır. Kitabın heç bir yerində onun birinci kitab olduğu göstərilməyib. Hər iki kitab məqalələrin yerləşməsi və tərtibi baxımında tamamlanmış olduğunu 2002-ci ildə çıxan toplunun nəşri görə ikinci olması, başqa səzə adlandırılmasının anlaşılmaz olaraq qahr [8]. Topluların adı və əhatə dairası (xüsusi dövrü) ensiklopedik daşıqlığı uyğun gəlmir və buna görə ziddiyətli fikirlərin meydana gəlməsinə və topluların ciddi təqnidinə osas olmuşdur [8].

Prof. İsmayıllı Vahid və Ziya Abdullayevin «Ensilopediya nəşri peşəkarlıq tələb edir» məqaləsində yazılmışdır: «Ensilopediyalarda verilən məlumatların doğru olmalı, son elmi, tarixi faktlər, etibarlı mənbələrə əsaslanmalıdır. Hər hansı yanlışlıq yolverilməzdir. Əlbəttə, heç bir nüfuzlu mənbə qüsürən xali deyil. Ensiklopediyalarda da bu və ya digər səbəbdən sahə ola bilər. Lakin sahvin bir həddi olmalıdır. Haqqında bahs etdiyimiz toplularda belə sahvlər çoxdur, özü də həddindən artıq çoxdur. Hətta elm tərəfindən təsdiq olunmuş və mənbələrdə öz aksını tapmış faktlar belə yanlış verilir. Məsələn, I kitabın 6-ci sahifəsində Tuti Bika haqqında məlumatda oxuyuruq: «...ərinin ölümündən sonra... Dərbəndin müdafiəsinə durmuşdu». Tarixdən issa məlumdu ki, Gavdusun döyişündə (1774) Fətəli xan ölüməmişdi, möglüb olub geri çəkilmişdi, hələk olması barədə isə şayılər yayılmışdı. Tanınmış ziyan qadın, şairə Xurşudbanu Natəvan (kitabın «Natavan» kimi verilib) «Məclisi-fəramuşanı» adəbi məclisinin yaradıcısı kimi təqdim olunur. Halbuki həmin məclisi şair M.M.Nəvvab təsis etmişdir.

Birinci kitabın 85-ci sahifəsində Q.T.Əzizimovaya aid məqalədə göstərilir: «Pedagoji elmləri doktoru (1986)». Az sonra issa onun həmin ildə namizədlidə dissertasiyası müdafiə etdiyi qeyd olunur və s.» [8].

Eyni zamanda toplularda külli miqdarda qrammatik, üslubi, məntiqi söhvlərə yol verilmişdir.

Məqalə müülliflərinin, o cümlədən bizim məqsədimiz heç də bütün qüsürələri göstərmək deyil. Məsələ burasındadır ki, həzirdə azad sahibkarlığın vüsat alındığı, nəşr işinin asanlaşdırıldığı bir şəraitdə çoxsaylı kitablar buraxılmaqdadır. Bu kitabların xeyli hissəsi tələm-tələsik hazırlandığından, surət biznes, kommersiya məqsədi güdüyündən həm forma, həm də məzmun baxımından kitabçılığın işinin bir çox tələblərinə cavab vermir. Vahid nəzarət sisteminin, habelə dövlət standartlarının olmaması bu sahədə vəziyyəti dəha müraciikkəbləşdirir [9].

Bütün soraq-məlumat nəşrləri, xüsusiələ ensiklopedik nəşrlər hərərləli elmi hazırlanıq, naşırılıq baxımından yüksək peşəkarlıq tələb edir. Bu cəhətdən «Azərbaycan Mili Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyi çox böyük təcrübəyə malikdir. Çok maraqlıdır ki, bu təcrübədən Azərbaycanın naşriyyatlarının və naşirlarının əksəriyyəti istifadə etmir. Halbuki, müasir dövr mütəxtəlisf fəaliyyət sahəsindən, o cümlədən kitab nəşrində və ticarətdə dünya təcrübəsinə diqqət yetirilməsi və istifadə olunmasını diqət edir. İndiki şəraitdə dünya təcrübələrinə diqqət vermədan yaşaşaq və işləmək çox çətindir, agar işləmək, fəaliyyət göstərmək mümkün olursa, onun natiçələri, nailiyyətləri çox aşağı səviyyəsi ilə tanınır və elmi ictimaiyyət, sahə mütəxəssisləri tərəfindən tövdi olunmur.

Bu bir həqiqətdir ki, ensiklopedik nəşrlərin çapə hazırlanmasında redaksiya-naşriyyat prosesində nəzəri və praktiki məsələlərin arasında dialektik vəhdət, qarşılıqlı əlaqələr var. Ensiklopedik nəşrlərin redaksiya-naşriyyat proseslərinin nəzəri məsələləri, ensiklopediyaların nəşr tarixina və işin təcrübəsinə əsaslanır. Ensiklopedik nəşrlərin nəzəri obyekti ensiklopediyaların tipləri, sözlük və elmi məqalələrin strukturudur. İşin praktiki xüsusiyyətyindən yaradılmış, məhərlik olamaları vardır.

Ensiklopediyalar başçılıyətin mənəvi mödəniyyətinin tərkib hissəsidir. Ensiklopediyaçılıq elm və incasətin vəhdətinin ifadə olunmasıdır. Bu mənəda ensiklopediyaçılıq ensiklopediyaların tərtibi ilə əlaqədar praktiki işlərin ümumiyyətləşdirilməsi və yerli-yerində istifadə edilməsinə zərurət çevirir.

Bu mühüm və çox vacib prinsiplərin əksər hallarda nəzərə alınmadığını praktiki hayata keçirilən işlərdə, işq üzü görməsi nəşrlərdə görürük.

Qeyri-peşəkarların soraq-məlumat xüsusiələ ensiklopediyaların nəşrində təsəssüf hissə yaratmaqla bərabər, dövlətin, xüsusiələ dövlət məmərunun bu işə lazımi diqqət vermədiyini şərtləndirir.

Respublikamızda 1988-ci ildə «Varlıq» adlı ensiklopedik toplu (agor bu nəşərə toplu demək mümkündür) nəşr edilmişdir. Bu nəşrə bütün ensiklopedik prinsiplər, tərtibat məsələləri, məzmunla bağlı problemlər: informasiyanın seçilməsi, onun əhəmiyyəti; materialın sistemləşdirilməsi; məlumatın quruluşu və həcmi və s. gözlənilməmişdir.

Bütün bu çatılınlıklär tərtibilən ensiklopedik nəşrlərin əsas prinsiplərinə diqqət verilməməsi ilə əlaqədardır. 283 sahifədən ibarət olan bu nəşrin dili, üslubiyatı bərbad haldadır. Bu fikrimizin təsdiqi üçün nəşrin «Bizim «Varlıq» adlı giriş məqaləsindən bir sitat gotirmək istəyirik. «Bizim «Varlıq» adlı giriş cəmi 6 cümlədən ibarətdir. Orada oxuyuruq: «Siyasət dövündən bəyin xalq arenadə öz sözüñə son illər deməyə başlaşsa da, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin (idmanının) və incasətin uğurları, hünəri qarşısında dünya çoxdan baş ayıb. Dünyanın qarşısında baş əyidiyi nemət issa hamımızın Varlıqdır. Varlığımızın görtüdürü ilə baş ucalığı

iqtisadi-siyasi müvəffəqiyyotlərdən fərqli olaraq dəyişikliklərə məruz qalaraq nə köhnəlir, nə də dəbdən düşür» [10, 7].

Materialın sistemləşdirilməsi, düzülməsi ilin aylarının (yanvardan başlayaraq) günlərinə görə həyata keçirilib. Ensiklopedik topluda yer alan müxtəlif insanların hər biri haqqında iki, üç, nadir hallarda 4-5 cümlədən ibarət məlumat səslənilir [11, 9-285].

Bu cür ensiklopediyləşmişlər nəşrlər çap edən işbazlar Azərbaycan kitab mədəniyyətinə ciddi zərbələr vururlar.

Ticarət şəbəkələrində qeyri-qanunu yolla nəşr edilən ensiklopedik nəşrlər tez-tez rast gəlirik. Bunun qarşısı alınmalıdır.

«Naşriyyat işi haqqında» qanunun 26-ci maddəsində yazılır ki, ensiklopedik nəşrlər bi mərkəzdən – AME-dən koordinasiya edilməlidir. Bu o deməkdir ki, qanun digər yaradıcı qurumların ensiklopediya nəşr etməsinə qadağan etmir, sadəcə, ensiklopediya nəşr etmək istəyən qurum ensiklopedik prinsipləri qoruma bilər və nəşr edəcəyi yeni nəşrini AME ilə razılaşdırmalıdır.

Ensiklopediyinin asas beynəlxalq xüsusiyyəti odur ki, onun naşırında dünyada artıq qəbul edilmiş mühüm prinsipləri pozmaq olmaz. Lakin müsləsir dövrədə çap edilən bir çox ensiklopedik nəşrlərdə Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında yalnız məlumatlıdır, sırası şəxslər barədə issa şəşirdilmiş tərcüməyi-hal, hətta orden və medalların adının düzgün yazılmaması halları müşahidə edilir. Layiqli, xüsusi xidməti olan vətəndaş haqqında məqələ, öncək yazmaq mümkündür. Bütün dünyada qəbul edilmiş belə bir prinsip var ki, ensiklopediyaya seçilmiş, tanınmış, çox maşhur şəxslərin adları daxil edilməlidir. Yəni, onlar gördüklləri işlərə: xalqın tarixində, elmin və milli mədəniyyətin inkişafindakı xüsusi, müstəsnə xidmətlərinə görə tarixin yaddaşında qalmalı, galəcək nəsilərə örəmək olmalıdır.

İndiki dövrədə eyni mövcudlu, məzmunlu ensiklopedik nəşrlərin miqdarı artırmışdır. Bu cür ensiklopediyalar yeni informasiyamı eklər etdirmir və plagiatiq baş verir, yani köhə nəşrlərin üzü köçürürlür, çox cüzi dəyişiklik edilir və yenidən çap olunur. Belə işlər yolverilməzdir.

«Naşriyyat işi haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə (15 avqust 2000-ci il) Azərbaycan Respublikası Prezidentinin formanının olmasına baxmayaraq Qanununda irləi sūrtulən bir çox məsələlərə, müddəalara, prinsiplərə əməl edilmir. Məlum olduğu kimi, bu Qanun naşriyyat işinin ümumi prinsiplərini müəyyən etməklə borabər, naşriyyat fealiyyətinin təşkil, həyata keçirilməsi ilə əlaqədar naşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləməli, onların hüquq və vəzifələrini müəyyən edir. Qanun: «...Lügətlərin və ensiklopediyaların... nəşrinə əlavə güzəştlərin müəyyən edilməsiన vacib və zəruri sayılır. Qanunda deyilir: «Azərbaycan Milli Ensiklopediyası: dövlət programına uyğun olaraq milli-universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat və sorğu-

kitablarının, müxtəlif lügətlərin nəşrinə həyata keçirir» [12, 522-526]. Bu müddəalar soraq-məlumat nəşrlərinin daha da inkişaf etdirilməsini və naşriyyatlar arasında mövcud olan profilsizliyin aradan qaldırılmasını və naşriyyatların ixtisaslaşdırılmasını şərtləndirir. Qanunun bu mühüm müddəasının naşriyyatlar tərəfindən nəzərə alınmaması soraq-məlumat kitabları ona nəşr hazırlanmasında və buraxılmasında böyük problemlər ortaya qoymuşdur. «Naşriyyat işi haqqında» Azərbaycan Respublikasının Qanunda soraq-məlumat nəşrlərinin yalnız Azərbaycan Milli Ensiklopediyası naşriyyatı tərəfindən buraxılması (maddə 26) göstərilmişdir. Bu maddəyə indi əməl edilmir və ölkəmizdən çox sayıda naşriyyatları, hətta qəzet redaksiyaları universal və sahə ensiklopediyaları, mövzü soraq kitabları, lügətlər və s. çapdan buraxır. Kitab naşırına ölkədə nəzarət edilmədiyindən bu proses daha da genişlənir və nüticədə yararsız və faydasız, oxucular tərəfindən istifadə edilməyən kitabların sayı artır, ölkənin iqtisadiyyatına və mədəniyyətinə ziyan dəyir.

İndi Azərbaycan Milli Ensiklopediyası ilə bərabər «Azərbaycan», «Qapp-Poliqraf», «Gənclik», «XXI əsr yeni nəşrlər evi», «Ayna Mətbü Evi», «Qadın dünyası» redaksiyası, «Vektor» Beynəlxalq Elm Mərkəzi, «Araz», «Qanun», «Qismət» və s. naşriyyatlar da soraq-məlumat kitablarını, daha çox universal və sahə ensiklopediyaları, ensiklopedik mövzü kitablarını, lügətləri çapdan buraxırlar.

Təsəssüf hiss ilə qeyd etməliyik ki, bu naşriyyatların, naşirlərin böyük əksoriyyəti ensiklopedik nəşrlərin, daha geniş mənada soraq-məlumat kitablarının tərtibi prinsiplərini lazımi səviyyədə bilmədiklərindən onların çapa hazırlanmasında, tərtibatında və buraxılmasında ciddi nöqsanlara yol verirlər.

Məlum olduğu kimi, əvvəller lügətlərin tərtibçiləri bu işə maraq göstərənlər həvəskarlar idisə, Azərbaycanda sovet hakimiyəti illərindən sonra, yani müstəqillilik şəraitində da soraq-məlumat nəşrlərinin, o cümlədən müxtəlif tipli lügətlərin tərtibi, nəşri ilə əsasən mütəxəssislər, elmi idarə və müəssisələr, olaqadər ali məktəblər naşriyyatçılarla işləyənlərdir.

Çox maraqlıdır ki, indinin özündə lügətlərin tərtibinə və naşrinə girişen insanlar tapılır. Məsələn, Azərbaycan Kitab Araşdırmları Mərkəzi adlanan bir qurum «Azərbaycanca-Almanca, Almanca-Azərbaycanca» universal lügətin buraxılmasına rəvac vermiş və 2005-ci ildə «Araz» naşriyyatı 884 səhifə həcmində gözel bedii və poliqrafi tərtibatlı kitabı çap etmişdir. Bu lügətdə ümumi işlək sözlər, coğrafi adlar, iqtisadi maliyyə terminləri, kommunikativ sözlər, beynəlxalq münasibətlərə aid söz və terminlər şəhər edilmişdir. Lügətə 100000 söz və söz birləşməsi daxil edilmişdir [13, 884]. Lügətin tərtibçisi Behruz Kazimi, redaktoru isə Xəzər Bəhiyyədin oğludur.

Bu iki həcmli (56 çap vərəqi) lügətə diqqət yetirdikdə aydın olur ki, elə indi də həvskar lügət tərtibləri vardır. Bunu cildin (son) üzərindəki aşağıdakı məzmunlu yazı təsdiq edir. Yazında oxuyuruq: «1993-cü ildən alman dilini öyrənməklə möğulşun. Alman-Azərbaycanca və ya Azərbaycan-Alman lügətinin olmamasından dairənəziziyət çəkmişəm. Tərtib etdiyimiz bu lügət əgər həndə bir gənə kömək etmiş olsa deməli qarşıya qoyduğumuz məqsədə çatmışıq» [14].

Bəli iki həcmli lügətin quruluşunu, tərtibi prinsiplərini açan ön söz, yaxud giriş məqaləsi yoxdur. Ancaq almanca şətti ixtisarlar vardır. Əlbəttə, sözlüğün nəşrə xeyli vəsait sərf edilib. Bu cür xoşaqlılaşdırma işlərin aradan qaldırılması vacibdir. Çünkü bəlli təsadüfi adamların lügət tərtib etməsi keyfiyyətsiz nəşrlərin meydana gəlməsinə sabob olmuşdur. Kitabçılıq inşanın digər sahələri, mənzövular üzrə buraxılan təsadüfi nəşrlər çoxdur. Bu, əlbəttə, ilk növbədə nəşriyyatlar, elmi idarə və mütəssisələr arasında koordinasiyanın, kitab nəşrinə dövlət nəzarətinin olmamasını ilə əlaqədardır.

Onu da qeyd etməyi zəruri hesab edirik ki, soraq-məlumat nəşrlərinin tərtibçiləri, nəşrə hazırlayanları mütxəssis olduğuda problemlər azalır və sahənin düzgün inkişafında nailiyyətlər artır. Bu mənədə H.Ə.Həsənovun tərtib etdiyi «Azərbaycan şəxs adlarının izahlı etimoloji lügəti»nın təhlilini məqsədə uyğun hesab edirik. Lügət 2002-ci ildə «Mütərcim» nəşriyyatında çap edilmişdir. Lügətin rəyciləri - Azərbaycan Mili Elmlər Akademiyasının mübəx üzvü, professor Aflat Qurbanov və filologiya elmləri doktoru Tahir Məhərrəmovdur. Nəşrin redaktoru Sevil Ağabəyova, nəşri isə filologiya elmləri namizədi, dosent Telman Valixanlıdır. 288 sahifa həcmində olan bu lügətin quruluşu diqqətəlayiqdir. Burada hər şey yerli-yingəndir. Lügət «Ön söz» (səh.3-9), «Lügətin quruluşu» (səh.10-11), «Lügətdə gedən ixtisarlar» (səh. 11), «Azərbaycan əlifbası» (səh.12), və s. ilə təchiz edilmiş, nəhayət, materialıllar olıbba principi üzrə sistemləşdirilmiş, sonda isə ədəbiyyat siyahısı verilmişdir [15, 13-286].

Lügətin 7 sahifədən ibarət «Ön sözün»da oxuyuruq: «İnsan adlarının əsas vəzifəsi ünsiyət prosesində ayrı-ayrı şəxsləri bir-birindən fərqləndirməyə, ayırmaga xidmət etməkdir. Şəxs adları fərqləndirmə, fərdiləşdirmə dasınaqla bərabər, ata-ananın estetik görüşünün, xalqımızın dünyagörüşünün ifadəcisi. Hər bəlli şəxsin adı fərdidir. Şəxs adları fərdi olsa da, ictimai, tarixi və milli siyəciyə daşıyır. Ad ictimai hadisə kimi kollektivin, cəmiyyətin ehtiyacı və tələbi əsasında meydana gəlmişdir. O həm insanlara məxsus zahiri əlamətdir, həm də cəmiyyət üçün vacib masadır. Adlar insanların cəmiyyətdəki yerini, vəzifəsini, hüququnu müəyyənləşdirir, dəqiqlikləşdirməyə kömək edir. O bu və ya digər yərə tanınmaq, müəyyənləşdirmək və öyrənməkdə insanların en yaxın və on etibarlı köməkçisidir. Ad şəxsi hüquq və ictimai əlamətlər əsasında müəyyənləşir. O,

cəmiyyətin həyatında müüm rol oynayır, onun ayrılmaz hissəsidir. İnsanlara verilən adlar ömrüldür. Bu və ya digər şəxsin adı ona ömrünün axırına qədər öz xidmətinə əsrigoril, dövlət tərəfindən rəsmiləşdirilir» [15, 3].

«Ön söz» şəxs adlarının funksiyalarını, yaranma və inkişafetmə tarixini əks etdirməklə oxucuya dorin bilik və məlumat aşılır. Müəllif yazar: «Azərbaycan şəxs adlarını yaranma baxımından bir neçə dövra ayırmış olar: 1. Erənəvvilci-II-I minilliyyətindən erəmizin VII əsrinə qədərki adlar. 2. VII-X əsrlərdəki adlar. 3. X-XVII əsrlərdəki adlar. 4. XVII-XX əsrlər dövrünün adları. 5. Çağdaş dövrümüzüdə yaranan adlar» [15, 4].

«Azərbaycan şəxs adlarının izahlı etimoloji lügəti»nda verilən «Lügətin quruluşu» rubriku lügətin quruluşunu, mahiyyəti əsaslı şəkildə ifadə edir. Gətirdiyimiz nümunələr peşəkar və qeyri-peşəkarların problemlərin yaranmasına və yaranmamasına necə rol oynadıqlarını müəyyənləşdirməyə imkan verir.

Deməli, soraq-məlumat nəşrlərinin müasir dövrdəki çapında, inkişafında müxtəlif amillər iştirak edir. Amillərin obyektiv və subjektiv istiqamətləri mövcuddur.

Cəmiyyətin inforasiyaladırılması prosesində soraq-məlumat nəşrlərinin yerinin müəyyənləşdirilməsi yuxarıda göstərdiyimiz nəzəriyyə və təcrübə ilə bağlı olan problemlərin soraq-məlumat kitablarının yanında nəzərə alınması, əldə rəhbər tutulması kitabçılıq işi baxımından çox vacibdir.

Diger tərəfdən müasir dövrdə soraq-məlumat nəşrlərinin hazırlanması, tərtibi və nəşrində mövcud olan çatınlıkların, problemlərin aradan qaldırılmasının optimalləşdirilməsi üçün konkret tədbirlərin həyata keçirilməsinə zəruri edir.

Əgər biz milli dövlətçiliyimizi inkişaf etdirmək, müştəqil yaşamasıq istəyiriksə varlananqala yanaşı, daha çox maarifləməliyik, mədəni və ziyyə olmalıdır. Bundan ötrü ilə növbədə biz kitab nəşrinə, o cümlədən soraq-məlumat kitablarının çapını dünya standartları səviyyəsində təşkil və inkişaf etdirməliyik.

Soraq-məlumat kitabının keçmişini, müasir vəziyyətini öyrənməklə inkişaf perspektivlərini müəyyənləşdirmək bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyətə malikdir.

İndiki şəraitdə və perspektivdə soraq-məlumat kitabları nəşrinin təşkili problemi olduqca geniş və mürskəbdür. Çünkü Azərbaycanda soraq-məlumat ədəbiyyatı üzrə kitab nəşrinin düzgün və perspektivli təşkili bütövlükde kitabçılıq işinin bir çox aktual problemlərinin də həll edilməsinə imkan yaradır.

Ölkəmizin müştəqil olması inkişaf etmək üçün faktik və həm də gözəl şərait yaratmışdır. Bu şəraitdən istifadə edərək soraq-məlumat kitab nəşrinin təşkiliini dövrün tələbləri və dünya standartları səviyyəsində qurmaq olar.

Bu mürakkab və vcih problemin düzgün həlli dilçi alimlərin, xüsusilə lüğətçiliklə, terminologiya və ensiklopediyaların nəşri, tərtibi ilə məşğul olan mütəxəssislərin, alimlərin, ümumiyyətlə sahə ilə nəşriyatların koordinasiyasını zərurət çevirir.

Millatın monlik şurunun, mənşeviyatının, milli ideologiyasının inkişafına müstəsnə təlabatın («azərbaycanlılığımız», «Türkçülüyüümüz») tətbiq olunduğu, tədbirlərin, bütövlikdə kitabçılıq artdığı, inddi şəraitdə soraq-məlumat ədəbviyyatının, bütün aspektlerinin həyata keçirilməsinə toxira salınmadan həll işinin bütün aspektlerinin həyata keçirilməsini təxirə salınmadan həll edilməsinə şərtləndirir.

Problemin həlli üçün tədbirlər sistemi tələb olunur. Yəqin ki, dövrün realılıqlarına asaslanan nəzəri müdddəcların və ümumiləşdirici nəticənin hazırlanması qarşıya qoyulacaq tədbirlərin həyata keçirilməsindən ilkin addım olmalıdır.

Ədəbiyyatı

- Allahverdiyev B.V., Məmmədzadə R.A. Müasir mərhələlədə kitab ticarətinin təşkili. -Bakı: Gənclik, 1996. -S.168.
- Yenə orada. -S. 168.
- Məmmədzadə R.A. Azərbaycan kitabının fəsiəsi //Vətəndaş, 2002, 28 aprel.
- Yenə orada.
- Vəliyev İ.Ö. İnsan: həyatda və sənətdə. -Bakı: Günəş, 1998. s. 194.
- Yenə orada. -S.197.
- Yenə orada.
- Vəliyev İ., Abdullayev Z. Ensiklopediya nəşri peşəkarlıq tələb edir //Azərbaycan qəzeti, 2003, 25 sentyabr.
- Yenə orada.
- Varlıq: Ensiklopedik toplu. (Tərtib edəni: Elşən A.Ə.) -Bakı: Zaman, 1998. -S. 7.
- Yenə orada. -S. 9-285.
- Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu (30 may 2000-ci il) // Azərbaycan Respublikasının Qanunlar külliyyatı, III kitab - Bakı: Qanun, 2001. -S.522-526.
- Azərbaycanca-almanca, almanca-Azərbaycanca lüğət. (Tərtib edəni: Behruz Kazimiz) -Bakı: Araz, 2005. -284 s.
- Yenə orada.
- Həsənov H. Azərbaycan şəxsi adlarının izahlı-etimoloji lüğəti. -Bakı: Mütərcim, 2002. -S. 3-286.

Решение и оптимизация проблем в развитии справочно-информационных изданий

Гулиева С.Ф.

Резюме

Данная статья посвящена одной из актуальных проблем и данная относно – информационной литературы и их распространения. В ней повествуются научному анализу основные вопросы, связанные с трудностями, возникающими в издании данной литературы и оптимальные пути их решения.

Ключевые слова: справочно-информационные издание, типология, развитие справочно-информационных изданий

Decision and optimization problems in the development of information and reference publications

Guliyeva S.F.

Summary

This article focuses on one of the urgent problems and denmark interrogatory - informational literature and dissemination. It povergavutsya scientific analysis of the major issues related to the difficulty involved in the publication of this literature and optimal solutions.

Keywords: reference edition, typology, the development of the resource publications